

## FOLKLORŞÜNASLIQ

### Yeni dövr koroğluşunaslığı

Naila Əskər

Filologiya üzrə fəlsəfə doktoru

AMEA Folklor İnstitutu, Azərbaycan.

E-mail: qaracantali@live.com

**Annotasiya.** Aşiq söyləyicilik ənənəsinə söykənən, kökü böyük tarixi hadisələr və qəhrəmanlıq dövrlərinə qədər enən epiç folklor janrınnın ən möhtəşəm əsərləri dastanlardır. Bu baxımdan "Koroğlu" dastanı türk xalqları arasında geniş yayılmış dastanlardan biridir. Azərbaycanda "Koroğlu" dastanının toplanma, nəşr, tədqiqat fəaliyyətlərinin, demək olar ki, iki yüz illik tarixi var. XX əsrin son və XXI əsrin ilk onillikləri Azərbaycanda yeni dövr koroğluşunaslıq fəaliyyətləri ilə zəngin bir dövrür. Ölkəmizin müstəqillik qazanması ilə bu tədqiqat işləri daha geniş vüsət almağa başladı. Bu dövrün ən məhsuldalar koroğluşunas alım və tədqiqatçıları: F.Bayat, X.Bəşirli, Y.Ismayılova, E.Təfiqqizi, E.Abbasov, I.Sadiq, A.Ibrahimova, Ş.Balakışiyev, Ə.Cəfərov və başqalarıdır. Bu dövrün uğurlu fəaliyyətindən biri də İran azərbaycanlılarından toplanmış yazıya alınmış Əli Kamalı əlyazmasının Bakıda çap olunması hesab edilə bilər. Bu yazıda Azərbaycanda XX əsrin son və XXI əsrin ilk onilliklərindən günümüze qədərki dövrü əhatə edən tədqiqatlar təsnif edilir, yeni tədqiqatçılar, yeni nəşrlər və yeni axtarışlar haqqında məlumat verilir.

**Açar sözlər:** "Koroğlu" dastanı, variant, tədqiqat, nəşr, toplama, folklor

**Məqalə tarixçəsi:** göndərilib – 17.09.2020; qəbul edilib – 27.09.2020

### "Koroglu" studies in modern period

Naila Askar

Doctor of Philosophy in Philology

Institute of Folklore of ANAS, Azerbaijan

E-mail: qaracantali@live.com

**Abstract.** Epics are the most magnificent works of the epic folklore genre, based on the tradition of ashug narration, rooted in great historical events and heroic times. From this point of view, "Koroglu" epos is one of the most widespread epos among the Turkic peoples. The collection, publication and research activities of the "Koroglu" epos in Azerbaijan have a history of almost two hundred years. In the last quarter of the 20<sup>th</sup> century and the first decades of the 21<sup>st</sup> century, a new period in Azerbaijan is a period rich in ethnographic activities. With the independence of our country, this research began to expand. The most productive scientists and researchers of this period are: F.Bayat, Kh.Bashirli, Y.Ismayılova, E.Təfiqgizi, E.Abbasov, I.Sadiq, A.Ibrahimova, Sh.Balakışiyev, A.Jafarov and others. One of the successful activities of this period can be considered the publication of the Ali Kamali manuscript in Baku, collected and recorded from Iranian Azerbaijani. This article classifies the research covering the period from the last decades of the XX century and the first decades of the XXI century to the present day in Azerbaijan, provides information about new researchers, new publications and new searches.

**Keywords:** "Koroglu" epos, variant, research, publication, collection, folklore

**Article history:** received – 17.09.2020, accepted – 27.09.2020

**Giriş / Introduction**

Aşağı söyleyicilik anənəsinə söykənən, kökü böyük tarixi hadisələr və qəhrəmanlıq dövrlərinə qədər enan epik folklor janının an möhtəşəm əsərləri dastanlardır. Bu baxımdan "Koroğlu" dastanı türk xalqları arasında geniş yayılmış dastanlardan biridir. Azərbaycanda və ümumilikdə Qafqazda "Koroğlu" dastanının toplanma, nəşr, tədqiqat faaliyyətlərinin, demək olar ki, iki yüz illik tarixi var. XX əsrin son və XXI əsrin ilk onillikləri Azərbaycanda yeni dövr koroğluşunaslıq fəaliyyətləri ilə zəngin bir dövrdür. Ölkəmizin müstəqillik qazanması ilə bu tədqiqat işləri daha geniş vüas almağa başladı. Yeni dövr koroğluşunaslarından Füzuli Bayat, Xatırə Başırılı, Yeganə İsmayılova, Elnarə Tofiqqizi, Elçin Abbasov, İsləm Sadiq, Aynur İbrahimova, Məhəmməd Məmmədov, Şahbaz Balakışiyev, Əliağa Cəfərov və d. alimləri göstərmək mümkündür.

"Koroğlu" dastanını bir çox istiqamətlərdə araşdırın alimlərden biri də Füzuli Bayatdır. Daha çox Türkiyədə işq üzü görən kitabları: "Koroğlu: şəmədan aşığı, alpdan ərenə" [4], "Türk dastançılıq tarixi bağlamında "Koroğlu" dastanı (Türk dünəyinin Koroğlu fenomenologiyası)" [5] və son dövrlərdə Xatırə Başırılı ilə birgə yazdı "Koroğlu" dastanının mənşəyi" [6] kitabında dastanın yaranma və yayılma tarixinə nəzər salmışdır.

Xatırə Başırılı Sovet dövrünün son on ilindən başlayaraq "Koroğlu" dastanı, ümumən dastançılıq anənəsi, qadim dastanlarımız, Oğuznamələr üzərində tədqiqatını davam etdirir. "Oğuznamə" dastanlarında qəhrəmanların tipologiyası" [10], "Koroğlu" dastanının mənşəyi" [6], "Koroğlu" eposunun poetikası, genezisi və bədi sistemi" [9], "Koroğlu" dastanı: tarixi-mifoloji gerçəklilik və poetika" [8] əsərləri onun bu sahədə yazdığı kitablardır. Son dövrde yazdığı "Koroğlu" dastanı Azərbaycan və Orta Asiya versiyaları əsasında: "dərs vəsaiti" [7] dərsliyi isə onun ədəbi-modəni əlaqələr kontekstində apardığı tədqiqatların ardıcıl natiçəsi idi. X. Başırılı dastanın genezisini fəqli (fikrimizə doğru) yanaşma nümayiş etdirmişdir. Alimin fikrincə, dastanın kökləri çox qadımdır və Orta Asiya oğulları arasında yaranmış və zamanla Oğuz türkəmən tayfalarının qərəbə köçü nəticəsində Qafqazlara və oradan da Anadoluya gölmüşdür. Dastana daha çox bir folklor əsəri kimi baxımasının lazımlığındır, onun tarixlik xüsusiyyətlərinin on plana çıxarılmasına doğru bir tendensiya olmaması mühəhizlərinə müdafiə etməsi də alimin "Koroğlu" dastanına yanaşma tərzi baxımdan gəldiyi ümumi qənaətlərdən biridir.

"Dastana daha çox tarixi hadisələrin bədii əksi mövqeyindən yanaşan tədqiqatçılar "Koroğlu"da mifoloji zaman kəsiyini görə bilməmiş, on XVI əsr Cələliblər hörəkəti ilə bağlamağa çalışmışlar. Bu tədqiqatçılar dastanın bir sira obrazlarının – Koroğlunuñ, Eyyazınıñ, Dəli Həsəniniñ, Gizi-qorğu Mustafa bayınıñ, Bolu bayınıñ, Hasan paşının tarixi prototiplərinə axtarış tapmış, bununla da dastanın folklor əsəri olduğunu o qədər də nəzər almamışdır" [8, s.22].

Yeganə İsmayılovanın koroğluşunaslıq fəaliyyətinə nəzər salsaq, onun "Koroğlu" dastanında obrazlar sistem" adlı fəlsəfə doktorluğu dissertasiyasının (sonralar eyni adda kitabı [19] işq üzü gördü) və bu sahədə yazılmış bir çox məqalənin [20; 21] müəllifi, hazırlanmış bəzi kitabların [14; 25] tortibçisi və redaktoru olduğunu görürük. Əsərlərində Koroğlu obrazının epik qəhrəman olaraq bütün başqa keyfiyyətlərdən üstün tutan tədqiqatçı, onun digər xüsusiyyətlərini: silahını, atını, aşıqlıq xüsusiyyətini və s. epik qəhrəman obrazına borclu olduğunu yazar.

Elnarə Tofiqqizinin adı əsasən dastanın Tiflis nüsxəsi (Təbriz) ilə yanaşı çəkilir. Dilarə Əliyeva tərəfindən Azərbaycan elm alımına gətirilən bu nüsxənin tədqiqi və nəşr işləri Tofiqqizinin adı ilə bağlıdır [27]. "Koroğlu" dastanını tədqiq edən, bu sahədə fəlsəfə doktorluğu dissertasiyasını yazan alimlərdən biri də İsləm Sadıqdır. 2007-ci ildə müədafiə etdiyi "Azərbaycan folklorunda "Koroğlu" poetik ənənəsi" [36] adlı elmi işində o, dastan qəhrəmanının tarixi şəxsiyyəti və dastanın özündən sonra gələn müxtəlif folklor mənşələrinin təsiri mənaslılarını araşdırılmışdır. Bundan sonra da o, dastan haqqında əsərlər qələm almışdır [35; 37]. Dastanın bir çox qəhrəmanını və o cümlədən Koroğlunuñ tarixi şəxsiyyət kimi xarakterizə edən alimin əsərlərinin əsas prinsipi tarixlik prinsipidir və dastanı sosial-tarixi istiqamətdə analiz etmişdir.

Aynur İbrahimova müstəqillik dövründə "Koroğlu" dastanını obyektiv baxışla və düzgün dəyərləndirmə ilə tarixi tədqiqat dövrünü, başlangıçdan günümüze qədər olan yaranma, yayılma,

nəşr, araşdırma və s. sahələrini bir yerdə toplayaraq "Azərbaycan koroğluşunaslığı: tarixi və inkişaf mərhələləri" adlanan uğurlu bir dissertasiya işini ortaya qoymuşdur. Eyni adlı monoqrafiya [16] Azərbaycan koroğluşunaslığında yeni bir addımdır və əhəmiyyətli mənbə kimi istinad olunacaqdır.

"Koroğlu" dastanının poetikası (Paris nüsxəsi əsasında)": Elçin Abbasovun 2007-ci ildə müədafiə etdiyi dissertasiyası belə adlanır. 2008-ci ildə bu iş kitab şəklində koroğluşunasların ixтиyari-na verildi [1]. Əliağa Cəfərov "Şıfahi və yazılı ənənədə "Koroğlu"" süjetləri (eposun Azərbaycan versiyası əsasında)" elmrən doktoru dissertasiyası yazılmışdır. Alimin bu sahədə monoqrafiyası (Azərbaycan "Koroğlu" dastançılığı ənənələri) [11] və məqalələr mövcuddur [12]. Şahbaz Balakişiyevin bu sahədə elmi fəaliyyəti isə "Koroğlu" dastanı Avropada" [3] adlı dissertasiya işində dastanın bütün Avropa və o cümlədən rus nəşrlərini tədqiq etmək olmuşdur.

Dastan ətrafında yeni araşdırımlar, yeni nəşrlər sahəsində işlər davam edərkən yeni bir elyazmanın, yeni mətnlərin aşkarlanması bəvərdəkəi an ugurlu işlərdən biri hesab edilir. Aşkarlanmış bu yeni əlyazma Cənubi Azərbaycanda ortaya çıxmışdır. İran azərbaycanlılarından toplambil yazıyla alınmış böyük bir əlyazma olan Əli Kamalı əlyazması haqqında ilk dəfə Əli Şamil malumat vermiş və bu əlyazmadan "Koroğlunun Türkman safları" qolunu nəşr etdirmiştir [28]. Əlyazmaya Əli Kamalının Qəzvinin İspk kəndində Aşiq Ələkbər Qurbanidən yazıya aldığı sekkiz qol, çapa hazırladığı dəha iki və sıfırşə qələmə alındırdı və ya topladırdı alı müstəqil dastan mətni daxildir [38]. Əlyazma haqqında məlumat yayıldırdı və bir qolu çap olunduqdan sonra tam mətn şəkildə 2009-cu ildə nəşr olunmuşdur [26]. Ə. Kamalı (1944-1996) ixtisasca vəkil olub və toplambil işində qeyri-peskar id. Buna görə də arxiv pasportlaşdırılmış şəkildə idi. Bu əlyazmanın diqqətəlayiq epizodlarından biri də Koroğlunun əsizləndə ailsindən çıxmışdır. Koroğlunun (Rövşən) atası Əli xan Xacə Mirzənin soyu Rum qeyşarına qədər gedib çıxır.

Yeni dövr koroğluşunaslıq axṭarışlarından biri XX əsrin avvallarında dastanın bəzi qolları və mətnlərinin nəşr edildiyi nüsxələri yenidən nəşrə hazırlamaq olmuşdur. Bu zaman orijinal mətnlərə toxunmadan kitab ya transliterasiya edilir, ya da yenidən tərtib olunur. Müəllifin qeyd, şərh və izahalarına cəhiyət halında düzəliş edilir və ya olduğu kimi saxlanılır. XX əsrin 30-cu illərinə təsadüf edən Vəli Xuluflu tərəfindən toplanaraq tərtib və 1927-ci (arab olıfsası ilə) və 1929-cu (latın olıfsası ilə) illərdə nəşr edilmiş iki "Koroğlu" kitabı da yenidən nəzərdən keçirilmiş və üç fərqli kitabı olaraq çap olunmuşdur.

1999-cu ildə "Koroğlu" dastanının 1929-cu il V.Xuluflu nəşri yenidən çap olundu. V.Xuluflu nəşri A.Nabiyevinin sözü və qeydləri ilə Y.Ismayılovanın tərtibində yenidən hazırlanırdı. Bu nəşrdə dastanın bəzi hissələri yenidən gözən keçirilmiş, bəzi mətnlər yenidən çıxarılmış, əlavalar hissəsi müasir prinsiplərə uyğun şəkildə yenidən sistemləşdirilmişdir [29]. 2007-ci ildə "Koroğlu" dastanının V.Xuluflu nəşri adlanan 1927-ci ildə çap etdirildiyi nüsxə təkrar nəşr olunmuşdur. Təqdim edilən bu nəşr V.Xuluflunun 1927-ci ildə əski olıfsası ilə çap olunmuş ilk nəşri əsasında hazırlanmışdır. Bu nəşrdə transliterasiya, tərtib, qeyd, şərh və izahalar Məhəmməd Məmmədovda məxsusdur. Tərtib zamanı 1927-ci il nəşrinin bütün hissə və bölmələri, həmçinin V.Xuluflunun ayrı ayrı sözlərə verdiyi izah və şəhərlər ilə nəşrdə olduğu kimi verilmişdir [30]. 2017-ci ildə V.Xuluflunun 1929-cu ildə nəşrə hazırladığı dastanı bir hissəsi yenidən çap olundu. Y.Ismayılovun tərtibində V.Xuluflu nəşrində yer alan müstəqil "Gürçüstanlı yaşayın! Ahiska türklərindən Koroğlu" dastanı ayrıca kitab halında işq üzü görmüşdür. Bu mətn Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıçı olmuşdur. Bu mətni Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıçı olmuşdur. Bu mətni Ahıskada xalq aşığı Məhəmməd Yusifzadə Qoşayevdən yazıçı olmuşdur.

Hüseyin İsmayılov, Muxtar Kazimoğlu, Cəlil Nağıyev, Ramazan Qasərli, Ağaverdi Xəlil, Seyfəddin Rzasoy, Qara Namazov, Kamran Əliyev, Mahmud Allahmanlı, Cəlal Bəydili, Əziz Ələkbərli və d. müsəvir dövr folklorşusun alımlarımızdır də öz əsərlərində zaman-zaman türk dastançıları ənənəsinə bağlı olaraq "Koroğlu" dastanına da diqqət yetirmişlər.

Hüseyin İsmayılovun "Koroğlu" dastanı ilə bağlı araşdırıcıları da vardır. Dastandakı sufi ideologiyasının milli təzahürlərini göstərən alim eyni zamanda dastanın universallığını qeyd etmişdir. Onun fikrincə, dastanın bir çox xalqlar arasında yayılmasının bir sabobi də milli zəməndən universal zəminə keçidiñ hər bir xalqın etnik şüuruna rahat yerleşməsidir. "Başlangıçda Koroğlu

kapalı şekilde özünde Həzər Əliyə xas xüsusiyyətləri, sonda isə Mehdi Sahib az-Zamana aid islam esxatologiyasını tacəssüm etdirir. Bu mənədə "Koroğlu" dəstəni orta çağda geniş yayılmış sufi təriqətləri ilə six bağlıdır. Azərbaycan və Türkiye variantları isə birbaşa Əlavî təriqətləri çevrəsində formal olmuşdur. Çünkü burada tez-tez Əlavî-Bəktâşî mənqəbələrinə, əhvalat və rəvayətlərinə müraciət olunur. Türkiye variantında Koroğlu bir qəhrəman iğidəndən daha çox bir sufi mürşid kimi görünür. Bu da dəstənin müdən uzaqlığındı, müstəqil folklor janrı kimi formalasdığı sonrakı dönmələrin gerçəkliliyidir. Dəstən kimi formalasmda sufi tacərübənin və fəlsəfənin dörin təsiri izlərimi saxlamağıdadır" [18, s. 75].

Muxtar Kazimoğlu'nun "Koroğlu" haqqındaki yazıları da dastanın kulturoloji sahnesinde olan boşluğu doldurmaq, yeni nəfəs götirmək cəhdəndə əhamiyət kasib edir. Yazar dastanın obrazlarının, motiv və sujetlərinin güllü genezisini analiz edir. Hiyələrgərlər və kələkbəzliq motivi ilə tez-tez qarşılaştığımız dastan qəhrəmanlarına güllüs kəskin məhiyyət daşıır. Onun galidiy qənətlərə görə, dastandakı komik tozadalar: eybəcərlək və gözəllik, namərdlik və mardlıq, işidlik və qorxadlıq və sair xususiyətlər cyan komiklik və ciddiyatlı kimli bir-biri ilə vahadət taskılıdır [22, 23-24].

Celil Nağıyev isə dəstənən yaranma və tarixi genezisi haqqında alternativ bir tədqiqat işi ortaya qoymuşdur. "Koroğlu"nın Çin qaynaqları əsərində yazar dəstəni Çin qaynaqlarında bəhs olunan An Lu-Şanın başçılığı ilə baş vermiş usyanla bağlanmış, hər iki qohrəman arasında paralellik aparmış və Lu-Şanın Rövşən olmazı iddiası ilə ciddi argumentlərlə çıxış etmişdir. Mülliş görə, misafili bir ad olan və qədim İran mifologiyasından gələn Lu-Şan adı orta əsr dəstənlərində geniş yayılmış və zamanla "Koroğlu" dəstəninin transformasiyasına olunmuşdur (133, s. 40-88).

"Koroğlu" dastanının tədqiqat tarixindən danışarkən, Bəhruz Həqiqinin araşdırılmalarına da yer vermək lazımdır. 2003-cü ildə işq üzü görmüş "Koroğlu" – tarixi-mifoloji gerçəklilik" kitabında [15] dastanın yaranma tarixi və coğrafiyası, həmçinin mifoloji kökləri haqqında mülahizələrinə yer verilmişdir. Kitabda dastanın versiya, variant və mətnləri sistemi olaraq araşdırılmışdır. Onun kifincinə, dastan İslami dinindən avşal Oğuz türkləri arasında mövcud idi. XVI əsrin ikinci yarısından milli zəmindən baş vermiş dirçəlişlə əlaqədardan dastanın mifoloji ruhuna ehtiyac yaranmış "Koroğlu" bir dastan kimi yenidən həyat qazanmış və yayılmışdır.

2017-ci ildə Əfzalləddin Əsgər AMEA Folklor İnstitutunun arxivində saxlanılan bəzi əlyazmalar və toplamış materiallar osasında "Koroglu" dastanının 21 qolda tərtib etmiş, lakin müxtəlif səhərlərdən kitab işiç üzü görməmişdir (Məlumat Ə. Əsgərdan alınmışdır).

Müstəqillik illərində qadın türk epiq folklorunda dəstanchılıq ananəsi, dəstan salnaməsi tarixi mənbə kimi və bilavasitə "Koroğlu" dəstani mövzusunda bir çox elmi iş yazılmış və müdafiə edilmişdir. "Koroğlu" dəstanının, digər dəstənlərlə müqayisəsi, tarixi, mifoloji qatları, yayılma tarixi və coğrafiyası, dəstanın tipologiyası, süjetləri, poetikası, toplanma, nəşr tarixi və s. mövzular tadqiq edilmiş və demək olar ki, uğurlu nüatalar alda olunmuşdur. Bunnlandın Qasimov Fərhadin "Koroğlu" dəstənində mifoloji model" [31], Namazova Fəridinən "Qohramanlıq dəstənləri tarixi mənbə kimi ("Kitabi-Dədə Qorqud" və "Koroğlu" dəstanları əsasında)" [34], Mütəllimova Çinaranın "Azərbaycan və arəb qəhrəmanlıq dəstənlərində oxşar süjet və motivlər" [32], İsləmzadə Kəmalinin "Azərbaycan folklorunda cəngavar qadın obrazı" [17], Cəfərovə Fəxriyyənin "Azərbaycan xalq dəstənlərində qəhrəman problemi" [13], Özcan Akkayaın "Məhəbbət dəstənləri: süjet və qəhrəman" [2] və sair mövzulu fəlsəfə doktoru dissertasiyaları nüüməne göstərmək mümkündür.

## **Nəticə / Conclusion**

Məqalədə ümumi olaraq "Koroğlu" dastanının XX əsrin son illərindən bugünkü dövrlə qədər olan araşdırma, toplama, nəşr tarixinə bir nəzər salılmış, təxminən son 200 ildə aparılmış tədqiqatların on yeni dövrü təsnif edilmişdir. "Koroğlu" dastanının Qərb versiyasına daxil olan Azərbaycan tədqiqatlarının özəllikləri və dastan ətrafında baş verən tarixi-ədəbi proseslər incələnərək qələmə alınmışdır. Azərbaycan variantlarından həhs edərək ümumilikdə Qafqaz, Cənubi Azərbaycan (Iran), Şərqi Anadolu (Türkiyə) variant və mətnlərinin tədqiqi və nəşrlərinə də nəzər salılmışdır.

Ədəbiyyat / Reference

1. Abbasov E. "Koroğlu": poetik sistemi və strukturu. Bakı, Nurlan, 2008.
  2. Akkaya Ö. Məhabbat dastanlarında süjet və qəhrəman: filol. üzrə fəls. d-ru elm. dər. dis. avt. Naxçıvan, 2013.
  3. Balakışiyev Ş. "Koroğlu" dastanı Avropada: filol. üzrə fəls. d-ru elm. dər. dis. Bakı, 2005.
  4. Bayat F. Koroğlu: şamanından aşığa, alıptan erene. Ankara, Akçağ, 2003.
  5. Bayat F. Türk destançılık tarihi bağlamında "Koroğlu" destanı: türk dünyasının Koroğlu fenomenolojisi. – Ankara: Ötüken, 2009.
  6. Bayat F., Başırılı X. "Koroğlu" dastanının mənşəyi. Bakı, Elm və təhsil, 2012.
  7. Başırılı X. "Koroğlu" dastanı Azərbaycan və Orta Asiya versiyaları əsasında: dərs vəsaiti. Bakı, Xəzər Universiteti nəşriyyatı, 2016.
  8. Başırılı, X. "Koroğlu" dastanı: tarixi-mifoloji gerçəklilik və poetika. Bakı, Elm, 2000.
  9. Başırılı X. "Koroğlu" eposunun poetikası, Genezisi və bədii sistemi. Bakı, Elm, 2005.
  10. Başırılı X. Oğuznamə dastanlarında qəhrəmanların tipologiyası. Bakı, Elm vətəhsil, 2019.
  11. Cəfərov Ə. "Azərbaycan "Koroğlu" dastanlığının ənənələri. Bakı, Elm, 2014.
  12. Cəfərov Ə. "Koroğlu" dastanının oyranılmısında Şopen təcribəsi // Folklorşunaslıq məsələləri. 2011 - IX buraxılış.
  13. Cəfərov F. Azərbaycan xalq dastanlarında qəhrəman problemi: filol. üzrə fəls. d-ru elm. dər. dis. Naxçıvan, 2010.
  14. Gürçüstan Ahsıka türklərindən "Koroğlu" dastanı / tərtibçi İsmayılova Y. Bakı, 2017.
  15. Həqqi B. "Koroğlu" – tarixi-mifoloji gerçəklilik. Bakı, Nurlan, 2003.
  16. İbrahimova A. Azərbaycan koroğluşunaslığı: tarixi və inkişaf mərhələləri. Bakı, Nurlan, 2014.
  17. İslamzadə K. Azərbaycan folklorunda cəngavər qadın obrazı: filol. üzrə fəls. d-ru elm. dər. dis. Bakı, 1997.
  18. İsmayılov H. "Koroğlu": mif və dastan münasibətləri // Dədə Qorqud, 2007, №1.
  19. İsmayılova Y. "Koroğlu" dastanında obrazlar sistemi. Bakı, Nurlan, 2003.
  20. İsmayılova Y. Epik ənənənin variisiyi "Kitabi Dədə Qorqud" və "Koroğlu" eposu // Heydər Əliyev və Azərbaycan filologiyası. Bakı, BDU-nun nəşri. 2003.
  21. İsmayılova Y. "Koroğlu" dastanının Azərbaycan ənənələri // "Folklorşunaslıq məsələləri", 2002, №4.
  22. Kazimoğlu-İmanov M. "Koroğlu" eposu: mərd-namərd qarşılaşmasında dramatiklik və komiklik. Dədə Qorqud, 2005, №1.
  23. Kazimoğlu-İmanov M. "Koroğlu" eposunda dəli obrazı // "Elmi axtarışlar". Bakı, Nurlan, 2004, XI kitab.
  24. Kazimoğlu-İmanov, M. Koroğlu və Keçəl Həmzə // Gülüşün arxaik kökləri: Bakı, Elm, 2005.
  25. Koroğlu / Toplayanı, ön söz, qeyd və izahların müəllifi A.Nəbiyev, çapa hazırlanıyanlar: Ü.Nəbiyeva, Y.Ismayılova. – Bakı: Nurlan, 2003.
  26. Koroğlu. Əli Kamalı arxivindəki variantlar / Çapa hazırlanayı Ə.Şamil. – Bakı: Nurlan, 2009.
  27. Koroğlu. Tiflis nüsxəsi / Nəşrə hazırlayan E. Tofiqzizi. Bakı, Səda, 2005.
  28. Koroğlunuñ Türkman səfəri / çapa hazırlayan Ə.Şamil // Dədə Qorqud, 2002, №4.
  29. Koroğlu. Vəli Xuluflu nəşri / Nəşrə hazırl., ön söz, qeyd və şərhlərin müəl. A.Nəbiyev. Bakı, Elm, 1999, 200 s.
  30. Koroğlu (Vəli Xuluflu nəşri - 1927) / Translit., qeyd, şərh və izahların müəl. M.Məmmədov. Bakı, Elm, 2007.
  31. Qasımov F. "Koroğlu" dastanında mifoloji model: filol. üzrə fəls. d-ru elm. dər. dis. Bakı, 2007.

32. Mütəlimova Ç. Azərbaycan və ərəb qəhrəmanlıq dastanlarında oxşar süjet və motivlər: filol. üzrə fəls. d.-ru elm. dər. dis. Bakı, 2012.
33. Nağıyev C. "Koroğlu"nun Çin qaynaqları / C.Nağıyev. Bakı: Asiya, 1998.
34. Namazova F. Qəhrəmanlıq dastanlarımız tarixi mənbə kimi: ("Kitabi-Dədə Qorqud" və "Koroğlu" dastanları əsasında): filol. üzrə fəls. d.-ru elm. dər. dis. Bakı, 2008.
35. Sadiq İ. Koroğlunun sazi və sözü. Bakı, Azərnəşr, 2005.
36. Sadiq İ. Azərbaycan folklorunda "Koroğlu" poetik ənənəsi: filol. üzrə fəls. d.-ru elm. dər. dis. Bakı, 2007.
37. Sadiq İ. Koroğlu kim olub. Bakı, Azərnəşr, 1998.
38. <http://intangible.az/front/az/aboutExample/19239>

## Исследования о “Кероглу” в современный период

**Наиля Аскер**

Доктор философии по филологии

Института Фольклора НАНА. Азербайджан.

E-mail: qaracantali@live.com

**Резюме.** Эпики – самые великолепные произведения жанра эпического фольклора, основанные на традиции ашугского повествования, уходящие корнями в великие исторические события и героические времена. С этой точки зрения эпос “Кероглу” является одним из самых распространенных эпосов среди тюркских народов. Сбор, публикация и исследовательская деятельность эпоса “Кероглу” в Азербайджане насчитывает почти двести лет. В последней четверти 20-го века и первых десятилетиях 21-го века новый период в Азербайджане – это период, богатый этнографической деятельностью. С независимостью страны это исследование стало расширяться. Наиболее продуктивными учеными и исследователями этого периода являются: Ф.Баят, Х.Баширли, Ю.Исмайлова, Э.Тофигтызы, Э.Аббасов, И.Садыг, А.Ибрагимова, Ш.Балакишиев, А.Джафаров и другие. Одним из успешных мероприятий этого периода можно считать публикацию в Баку рукописи Али Камали, собранной и зарегистрированной у иранских азербайджанцев. Эта статья классифицирует исследования, охватывающие период с последних десятилетий XX века и первых десятилетий XXI века до наших дней в Азербайджане, предоставляет информацию о новых исследователях, новых публикациях и новых поисках.

**Ключевые слова:** эпос “Кероглу”, вариант, исследования, публикация, сбор, фольклор